

# *Yemeklerin şahı - süfrəmizin yarasığı*



Azərbaycan Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan II Beynəlxalq Plov Festivali unikal dekorasiyası, qaynar ab-havası, cürbəcür atılı plovların şəhənə görünüşü ilə qonaqları heyran qoymuşdu. Hər tərəfdə qədimsayağı atmosfer, dib-çəklərdəki canlı güllər adəmin ruhunu oxşayırdı...

Müxtalif ölkələrdən təşrif buyuran kulinariya ustaları həvəslə gətirdikləri nemətləri zala daşıyır, festivala hazırlırlar. Makanın daxilindəki akustika hər şeyin peşəkarasına hazırlanmasını, işa asıl mütaxassis münasibətini təsdiqləyirdi. Foyedəki salıq-saharman, zövqlü düzülen oturacaqlar, qonaqların hər cür taamlarından dadımış üçün yaradılmış şərait - stollara qoyulmuş müxtalif şirniyyatlar, tortlar, sıralar, labablılar - ev sahiblərinin qonaqpərvərliyindən, asıl azərbaycanlılarından xəbər verirdi.

Bakıda plovla bağlı beynalxalq festivalın keçirilməsində məqsad müxtəlif ölkələrin mətbəx mədəniyyəti, kulinariya özüllükleri, döyübüşirə qaydaları ilə tanış olmaq, hamçinin Azərbaycan mətbəxinin şah əsarı sayılan çeşidli plovların xarici qonadlara təqdimatı idi.

Festivalda Türkiye, Özbakistan, Yaponiya, Endonezya, Tacikistan, سعودیہ، اردن، افغانستان، هندستان، ایران، فلسطین، کورئے و س. ایکملارın safirliklerini nümayandaları da qonaq qismında iştirak ederler. Tadibra diyü, yağı, süd, at, quş, balık, adiyativ ve s. istehsal edan ve satan firmaların temsilcileri de gatılmışlardır.

Azərbaycan Milli Kulinariya Assosiasiyanının prezidenti Tahir Əmiraslanov başlangıçda bildirdi ki, festivala ölkəmizdə fəaliyyət göstərən bir sıra ölkələrin diplomatik nümayəndəlilikləri tərəfindən öz milli anəmanlarına uyğun olaraq düzüden hazırlanınca təamları təqdim edir. İnsanları, mədəniyyətləri birləşdirən qidalardan biri düzü və ondan hazırlanın yeməklərdir. Çeşidli dənəvar və ya pişqan plovlar dünyadan bir çox ölkələrində müxtəlif adlarla (plov, rızotta, keşkək, siyiq) bişirilir. Çəngal, bıçaq səsləri galın yerdə top, tifəng gurultuslu kasıllar, - deyiylər. Həsab edirik ki, belə tədbirlər Azərbaycan mətbəxinin təbliğinə öz töhfəsini verəcək.

Ümumilikdə 100-ə yaxın plov növünün təqdim olunduğu festivalda iştirakçılar plovun və digər xörəklərin bisirilmə qaydalarından bəhs edən reseptlər, bukletlər də paylandı.

Azərbaycan stendini "şah plov", "döşəmə plov", "şüyünd plov",



"fisincan plov", "borani plov", "çırğıtma plov" bəzayırı. Restoranın baş tərəfində böyük masanın üstündə qoyulmuş mis macmaya-ki plov isə har kasi heyran etdi. Dan-dən düzülmüş kimi görənən dünyanın üzəri müxtalif xurşularla zövqlə basadılmış, sanki rəssam ilə ali gələr bir rəsm çəkmişdi. Stolun üstündə müxtalif cəsiddə bışirilmiş plovlar hamısı mis qazanlıarda hazırlanmışdı. Bakı plovu "şah plov" öz təmərägi ilə sanki digar ölkələrdən "qonaq galan plov-lar"aya meydən oxuyurdu. Qıpırırmızı qızarmış qazmaq plovun gözəlliyyinə bir gözəllik də qatıldı. Mis kəfər, mis duz qabı, mis güləbpuş Azərbaycanının matbatıxının qadimliyindən və sonrakı inkişafından xəbar verirdi.

Ayri-ayri tanınmış restoranların nümayandaları tarafından birbirlerinden müxtalif çeşidli plovlar nümayiş olundu. Azərbaycanın ilk etno-restoranı – "Xanadan" – daş qazanlarda dəmlənmiş müxtalif çeşidli plovlarla seyirciləri vahət etdi. "Şah plov", "gilanlı plov", "əvalıqlik

plov", "şüyünd plov", "ayran plovu" öz gözelliği ile sanki "gəl-gəl" deyirdi.

"Günaydın" restoranının taqdim etdiyi "Ət - bizim işimiz", "Ətin sanəatə çevrildiyi yer" rubrikasında hazırlanmış müxtalif çeşidli atlı plovlar öz rəngarəngliyi ilə seçiliirdi.

"Sərin" restoranı aşşaplarının təqdim etdiyi plov sərgisində "dənli-beçə", "şüyüb plov", "döymə-döşəməli marci plov", "fisincən plov" (Bakı), "lərgə-plov", "boranı plov" (Cənub bölgəsi) öz görünüşü ilə adını vəleh edirdi. Boranının içi ovularaq diyü ilə doldurulub, qapğıçı da salığa ilə kəsildiyindən sanki böyük bir qazanın içində aş damlanıb. Qurudulmuşluq balıq da salığa ilə başqa bir qabda "boranı plov"un yanına alaya olunmuşdur.

Xarici aşpzaların hazırladıqları müxtalif çəşidli plovlar da festival iştirakçılara nümayiş etdirilirdi.

“ Qardaş Türkiye aşpzalarının 3 çeşidda plovu – içli, Ege ve Mengen plovları çok bayındırı. Türkîyânın ölkamızdakî safırılıyinîn madâniyyat ve tanıtma müşaviri Murad Karaçantla sôhbat zamani bildirdi ki, bizim köylârdâta Osmanlı sultânalarının saray matbâxalarına qâder bu plovlar xüsusi yer tutub: “Hêr köyün özüne uyğun matbâx madâniyyati var. Biz hamîn müxtâlifliklari vahdatda vermaya çalışmışıq. Sizin Azârbaycan matbâxanızın ise xüsûson plovlarıñ tam farqlı, deyârdım, an dedâr plovlardır. Zangin matbâxanız var. Görünür, bu da bir istedad, Tanrı payıdır ki, hâr kasa nasîb olmur...”





İranın ölkəmizdəki səfiri Möhsün Pakayın da belə bir tədbirin təqdiralılığını vurğuladı: "Bu festival region xalqlarının daha da yaxınlaşmasına sabab olacaq. İranda 20-dən artıq plov növü var. Bu festivalda isə bir neçə növ plov nümayiş etdiririk. Buzdakı plovların bəziləri Azərbaycanda hazırlanınlara çox benzəyir".

Iran İslam Respublikasından olan aşپazların sərgidə nümayiş etdirdiyi "şüyüdül plov", "zirinc plov", "gilanlı plov", yaşıl lobayan hazırlılmış atlı plov, "zəfərənli-portaqallı plov", İran firması hər kəsin xoşuna gəldi.

Koreya aşپazlarının nümayiş etdirdikləri süfrədə isə 27 yaşlı genç aşپaz Kang Kuonqu nümayiş etdirdikləri plovun hazırlanma qaydasını izah etdi: "Mal atı nazik-nazik doğranıb adviyyatla bığa qovrular. Yerkökü taxminan bir barmaq uzunluğunda kəsilərək duzlanır və künçüt yığında qızardılır. Qırımızı bibar sousu mal atına qarışdırınlara şəkar, künçüt yağı, başqa qabda bisirilmiş düyü alava edilir. Bu plovun adı bilimpək adlanır (düzünü desəm, həmin yemək heç manim ağız dadıma uyğun olmadı).



Tədbirdə Hindistanın Azərbaycandakı səfirinin xanımı Barbara Rana da vardi. Hindistan mətbəxinin asarı olan düyü pudini, toyuq plov hindsayıya bazadılmış süfrədə dəha tamtaraqlı görsəndirdi.

Özbəkistan və Tacikistandan olan ustaların hazırladıqları plovlar da hər kasın zövquna görə idi.

İndoneziyalı aşپazların ərsəyə gətirdikləri "tumpeng", düzü, bu vaxtadək görmədiyimiz qeyri-adi yemək növü olmaqla sənki gözlə bil rəsm asarı nümunəsini xatırlatdı. İndoneziya mətbəxini təmsil edən Nacib Poçolsta maraqlı səhbatımız oldu. 30 yaşlı Nacib bu qeyri-adi yemək haqqında atraflı məlumat verdi:

**"Tumpeng – tərəvaz və ya atla bəzənən konus formasında buxarda, kokos südü və sarıköklə rənglənmiş sarı düyüdən hazırlanıb olaraq tədbirlərdə bişirilən yeməkdir. Tumpeng banan yarpaqları ilə bazadılan və ətrafinda İndoneziya yeməkləri düzülmüş tampan adlı bambukdan hazırlanmış qaba qoyulur. İndoneziyanın Turizm Nazirliyi tumpengi 2014-cü ildə rəsmi olaraq ölkənin müxtəlif kulinariya adətlərini birləşdirən yemək kimi, "İndoneziyanın milli yeməyi" adlandırıb. Yava, Bali və Madura adalarında insanlar xüsusi tədbirlərdə tumpeng hazırlayırlar. Falsafı olaraq tumpeng İndoneziyanın, xüsusən də Yavannın dağlıq və vulkanik arazi olmasına işarədir. Tumpeng minnətdərləq simvoludur. Maxsusı tədbirlərdə insanlar dua etdikdən sonra tumpengin uc hissəsi kəsilir və məclisdəki an hörməti insana verilir. Tumpenglə insanlar Allaha təşakkürünü ifadə edirlər. Həmin tədbir "Tumpeng" adlandırılır. Ölkənin bir çox şəhərlərində bu anənə dəha çox inkişaf edib. Hər il İndoneziyin müstəqillik günündə – 17 avqustda xalqın rifahı və təhlükəsizliyi**

üçün dua etməklə dəha təntənəli şəkildə qeyd olunur. Müasir dövrə tumpengin uc hissəsi icimai tədbirlərdə hörmət alaməti olaraq faxri qonağı verilir.

Mədəniyyətərin paylaşılması insanların dünyagörüşüne öz müsbət təsirini göstərir və qarşılıqlı anlaşma, dinc yənəştiyi yaşama prinsiplərini ön plana çəkir.

Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdürü Fikrat Babayev ölkəmizin mətbəx nümunələrinin tanıtılması baxımından festival yüksək qiymətləndiridi.

Elmira Musaqizi

